

“2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 28 yanvar 2016-cı il
№ 22

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 28 yanvar tarixli 22 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair

TƏDBİRLƏR PROQRAMI

1. Giriş

“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanına əsasən hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 dekabr tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi əhaliyə göstərilən transfuzioloji

xidmətin təkmilləşdirilməsinə, ehtiyacı olan xəstələrin qan və qan komponentləri ilə təmin olunmasının yaxşılaşdırılmasına imkan yaratmışdır. Belə ki, həmin Tədbirlər Proqramının həyata keçirildiyi dövrdə təmənnasız donorların sayı və tədarük edilmiş qanın miqdarı 2 dəfə, komponentlərə bölünmüş qanın miqdarı 1,8 dəfə, eritrosit kütləsinin və təzə dondurulmuş plazmanın miqdarı isə 4 dəfə artmışdır.

Donorluğun təbliği və təşviqi məqsədi ilə kütləvi informasiya vasitələrində qan donorluğuna dair mütəmadi olaraq məlumatlar yayımlanmış, o cümlədən idarə və təşkilatlarda 800-ə yaxın qanvermə aksiyası təşkil edilmişdir. Qan donorluğunun təşviqinə dair bukletlər, plakatlar, vərəqələr dərc olunmuş, videoçarxlar buraxılmışdır.

Qan xidməti müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıq və ləvazimatlarla təmin olunması həyata keçirilmiş, bu sahədə çalışan həkimlər və orta tibb işçiləri müvafiq təlimlər keçmişlər. Bu dövrdə qan xidməti mütəxəssislərinin xarici ölkələrdə konfrans və simpoziumlarda iştirakları təmin olunmuşdur.

Həyata keçirilən tədbirlər nəticəsində müalicə-profilaktika müəssisələrinin, eləcə də talassemiyalı, hemofilialı və hemodializ müalicəsi alan xəstələrin qan və onun komponentləri ilə təmin edilməsində mövcud olan problemlər bütövlükdə aradan qaldırılmışdır.

Eyni zamanda, qan xidmətinin inkişaf etdirilməsinə, donor hərəkətinin genişləndirilməsinə, qan xidməti müəssisələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına ehtiyac vardır.

2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı (bundan sonra - Tədbirlər Proqramı) xəstələrin keyfiyyətli və təhlükəsiz qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılmasına yönəldilmişdir.

2. Tədbirlər Proqramının məqsədi və əsas vəzifələri

2.1. Tədbirlər Proqramının məqsədi xəstələrin keyfiyyətli qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılmasından ibarətdir.

2.2. Tədbirlər Proqramının əsas vəzifələri aşağıdakılardır:

2.2.1. tədarük edilən və istifadə olunan qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin olunması;

2.2.2. qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi;

- 2.2.3. qan və qan komponentlərinin donorluğunun inkişaf etdirilməsi;
 2.2.4. qan xidməti və transfuziologiya sahəsində kadr hazırlığının təkmilləşdirilməsi.

3. Monitorinq və qiymətləndirmə

3.1. Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

4. Tədbirlər Proqramının maliyyələşdirilməsi

4.1. Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

5. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr

5.1. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

- 5.1.1. təmənnasız donorların sayının artırılması;
 5.1.2. müalicə profilaktika müəssisələrinin keyfiyyətli və təhlükəsiz qan və onun komponentləri ilə daimi və optimal təmin edilməsi;
 5.1.3. qan komponentlərinin qan banklarında uzunmüddətli saxlanılmasının təmin edilməsi, fəvqəladə vəziyyətlər və təbii fəlakətlər zamanı toxunulmaz ehtiyatların artırılması.

6. Tədbirlər Proqramının həyata keçirilməsi üzrə

Fəaliyyət Planı

Sıra №-si	Tədbirin adı	İcraçı təşkilatlar	İcra müddəti (illər üzrə)
1	2	3	4
6.1. Qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi			
6.1.1.	Qan xidməti müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıq və ləvazimatlarla təmin edilməsi	Səhiyyə Nazirliyi	2016-2017

6.1.2.	Səyyar şəraitdə qan tədarükünün həyata keçirilməsi məqsədi ilə Mərkəzi Qan Bankının və onun regional bölmələrinin avtonəqliyyat və xüsusi avadanlıqla təmin edilməsi	Səhiyyə Nazirliyi	2017-2018
6.2. Qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin edilməsi			
6.2.1.	Tədarük edilən qanın təhlükəsizliyini təmin edən müasir texnologiyaların tətbiq edilməsi (qan komponentlərinin virusinaktivasiyası, donor qanının tam avtomatlaşdırılmış üsulla müayinəsi)	Səhiyyə Nazirliyi	2017-2018
6.2.2.	Mərkəzi Qan Bankının regional bölmələrində donor qanının transmissiv infeksiyalara yoxlanılmasının təşkil edilməsi	Səhiyyə Nazirliyi	2017-2018
6.2.3.	Qan donoru ilə resipiyentin qanının tam uyğunluğunun təmin olunması məqsədi ilə Mərkəzi Qan Bankının regional bölmələrində qan qrupu və rezus faktorla yanaşı, digər eritrosit antigenlərinin təyin edilməsinin təşkili	Səhiyyə Nazirliyi	2017
6.3. Qanın və qan komponentlərinin donorluğunun təbliği			
6.3.1.	Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında yerləşən idarə və təşkilatlarda könüllü donorluq aksiyalarının təbliği və həyata keçirilməsi	Səhiyyə Nazirliyi	2016-2020
6.3.2.	Ali məktəb tələbələrinin donorluq aksiyalarına cəlb edilməsi	Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi	2016-2020
6.3.3.	Qanın və qan komponentlərinin donorluğuna aid kitabçaların, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi, təbliğat xarakterli sosial çarxların hazırlanması və onların ictimai yerlərdə yayılmasının təşkili	Səhiyyə Nazirliyi	2016-2020
6.3.4.	Kütləvi informasiya vasitələri ilə qan donorluğuna dair məlumatların verilməsi	Səhiyyə Nazirliyi	2016-2020
6.3.5.	Müntəzəm olaraq əhali arasında qan donorluğu ilə bağlı məsələlərə aid maarifləndirmə kampaniyalarının, aksiyaların və görüşlərin təşkili	Səhiyyə Nazirliyi	2016-2020
6.3.6.	Qan xidmətinin məlumat portalının yaradılması və mövcud olan registrlərin təkmilləşdirilməsi	Səhiyyə Nazirliyi	2016-2017
6.3.7.	Qan donorluğuna dair seminarların və elmi konfransların təşkil edilməsi	Səhiyyə Nazirliyi	2016-2020

6.3.8.	Qanın, qan komponentlərinin tədarükünə, təhlükəsizliyinə və köçürülməsinə dair təlimatların və elmi ədəbiyyatın hazırlanması	Səhiyyə Nazirliyi	2016-2020
6.3.9.	Qan və qan komponentlərinin donorluğuna dair Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların təlimatlarının Azərbaycan dilinə tərcümə edilməsi	Səhiyyə Nazirliyi	2016-2020
6.4. Təbii fəlakət, qəza və digər fəvqəladə vəziyyətlər zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı			
6.4.1.	Təbii fəlakət, qəza və digər fəvqəladə hallar zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı üçün lazımi ehtiyatların yaradılması (qan torbaları, müvafiq reaktivlər, qanəvəzedicilər, qanköçürmə sistemləri və s.)	Səhiyyə Nazirliyi, Fəvqəladə Hallar Nazirliyi	2016-2020
6.5. Kadr hazırlığı			
6.5.1.	Qan xidməti və transfuziologiya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən, xarici ölkələrdə)	Səhiyyə Nazirliyi	2016-2020
6.5.2.	Qan xidməti və transfuziologiya üzrə mütəxəssislərin yerli və beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi	Səhiyyə Nazirliyi	2016-2020